


*Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa-olsun, bərpa edilməlidir.*



Heydər ƏLİYEV



# AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZIRLIYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır 4 noyabr 2017-ci il № 83 (2200) Qiyməti 25 qəpik

Azərbaycan Prezidenti İlham ƏLİYEV:

## Bizim əlaqələrimiz qarşılıqlı hörmət, anlaşma, xoş niyyət və dostluq prinsiplərinə əsaslanır

Tehranda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşü keçirilib



Xəbər verildiyi kimi, noyabrin 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib.

Azərbaycanın dövlət başçısı bu görüşdə çıxış edib. O, vurğulayıb ki, Azərbaycan İran və Rusiya ilə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq həyata keçirir. "İranla İsləm Əməkdaşlıq Təşkilatı, iqtisadi Əməkdaşlıq Təşkilatı (EKO), Rusiya ilə MDB, ATƏT, Qara Dəniz iqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə fealiyyətimizi qeyd etmək istərdim. Biz BMT çərçivəsində də feal əməkdaşlıq edirik."

- Bu gün dünyada beynəlxalq hüququn normalarının bərqrar olması gündəlikdə duran ən ənəmlı məsələlərdən biridir, -

deye Prezident İlham Əliyev təessüf hissi ilə qeyd edib ki, bir çox hallarda bu normalar işləmər və kobudcasına pozulur. - Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş qətnamələr isə 20 ildən çoxdur ki, kağız üzərində qalır. Bu, ikili standartların göstəricisidir. Bugünkü status-kvo qəbul edilməzdür və dəyişdirilməlidir. Bizim qəçqin və köçkünlərimiz öz ata-baba torpaqlarına qayıtmalı və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir", - Azərbaycan Prezidenti bildirib.

Iqtisadi əlaqələrin genişlənməsinə dəyər verən Azərbaycanın dövlət başçısı bu yaxınlarda Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə keçirilən "Beynəlxalq Ordu Oyunları-2017" çərçivəsində Bakıda təşkil edilən "Dəniz Kuboku-2017" beynəlxalq yarışlarına da toxunub. "Hərbi dəniz qüvvələrimizin gəmiləri qarşılıqlı olaraq dəstluq səfərləri həyata keçirir-

dərhal icra edilir. Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş qətnamələr isə 20 ildən çoxdur ki, kağız üzərində qalır. Bu, ikili standartların göstəricisidir. Bugünkü status-kvo qəbul edilməzdür və dəyişdirilməlidir. Bizim qəçqin və köçkünlərimiz öz ata-baba torpaqlarına qayıtmalı və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir", - Azərbaycan Prezidenti bildirib.

Iqtisadi əlaqələrin genişlənməsinə dəyər verən Azərbaycanın dövlət başçısı bu yaxınlarda Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə keçirilən "Beynəlxalq Ordu Oyunları-2017" çərçivəsində Bakıda təşkil edilən "Dəniz Kuboku-2017" beynəlxalq yarışlarına da toxunub. "Hərbi dəniz qüvvələrimizin gəmiləri qarşılıqlı olaraq dəstluq səfərləri həyata keçirir-

lər. Xəzərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, nar-kotrafik, qacaqmalçılığa qarşı birgə mübarizə yaxşı nəticələrə gətirib çıxarıb. Bu sahələrdə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir."

Çıxışının sonunda Prezident İlham Əliyev qeyd edib ki, İran, Rusiya, Azərbaycan üçtərəfli əməkdaşlığı regionda təhlükəsizliyin, sabitliyin, iqtisadi inkişafın təmin olunmasına xidmət edir. "Bu əməkdaşlıq əyani şəkildə göstərir ki, qonşular arasında münasibətlər necə qurulmalıdır. Biz dəstluq və mehriban qonşuluq nümunəsi göstəririk. Bizim əlaqələrimiz qarşılıqlı hörmət, anlaşma, xoş niyyət və dəstluq prinsiplərinə əsaslanır. Əminəm ki, üçtərəfli əməkdaşlığımız gelecekdə də ugurla davam etdiriləcəkdir."

"Azərbaycan Ordusu"

Siyasi iradə və  
iqtisadi gücün  
təntənəsi

Məlum olduğu kimi, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirildi və bu, ölkəmizin tarixində mühüm siyasi-iqtisadi əhəmiyyətə malik hadisələrdən biri oldu. Tərəfdəş olduğumuz beynəlxalq iqtisadi layihənin gerçekləşməsi ilk olaraq onu sübut etdi ki, neft ölkəsi olmasına baxmayaraq, Azərbaycan digər sahələrin də inkişaf etdirilməsində maraqlıdır və heç bir maneədən çəkinməyərək belə tədbirlərdə cəsərətlə iştirak edir. Sərqlə Qərəbə arasında nəqliyyat dəhlizli olan bu yolun istifadəyə verilməsi həm də region ölkələrinin sürətli iqtisadi inkişafına və siyasi-iqtisadi sabitliyin möhkəmlənməsinə təkan verəcəkdir. Yəni, iqtisadi əhəmiyyətinə görə digər beynəlxalq layihələrdən geri qalmayan bu hadisə Azərbaycanın dünya arenasında nüfuzunu artırmaqla başqa dövlətlərin de maraqlarına cavab verir.

Dünya mətbuatının gündəmindən düşməyen bu mövzu hazırda Azərbaycan Prezidenti İlham Əliyevin region üçün geosiyasi cəhətdən məqsədönlü siyaset yürütdüyüni bir daha sübuta yətirdi. Belə əhəmiyyətli hadisələr bir daha göstərir ki, Azərbaycanda dövlət və xalq birliyi möhkəmdir və bu qüvvəni heç bir təxribatla sarsıtmadıq mümükün deyildir.

Əslində, beynəlxalq əhəmiyyətli layihələrdə ölkəmizin əsas təşəbbüskar və strateji tərəfdəş kimi çıxış etməsi ümummilli liderimiz Heydər Əliyevin siyasi uzaq-görənliyinin məntiqi nəticəsidir. Hələ 1994-cü ilde Ulu Önderin təşəbbüsü və təşkilatlığı ilə "Ösrin müqaviləsi" adlanan neft strategiyasının imzalanması ilə Azərbaycanda uzunmüddəli siyasi-iqtisadi sabitliyin bünövrəsi yaradılmışdı. Müharibə şəraitində olan gənc müstəqil dövlət üçün belə bir müqavilənin həyata keçirilməsi olduqca vacib idi, cünki ölkəmizin dağidlılmış iqtisadiyyatını bərpa etmək məqsədile mühüm iqtisadi bazanın yaradılması bizə hava-su kimi zəruri idi.

(Ardı 2-ci səhifədə)

Azərbaycan Prezidenti İlham ƏLİYEV:

# Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bu gün ən yüksək zirvədədir

Oktabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə iki ölkə arasında sənədlərin imzalanması mərasimi olub. Mərasimdə bir sıra sənədlərlə yanaşı, müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında da Saziş imzlanıb və bu mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edib.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuatla bəyanatlarla çıxış ediblər.

- Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bu gün ən yüksək zirvədədir, - deyən Prezident İlham Əliyev öz bəyanatında Dağlıq Qarabağ probleminə də geniş diqqət ayırib. - Bu gün region üçün ən ağırlı problemlərdən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə edildi. Mən Prezident Ər-



doğana danışqlarla bağlı son vəziyyət haqqında məlumat verdim. Əfsuslar olsun ki, bu münaqişə hələ də öz həllini tapmayıb. Azərbaycanın tarixi əzəli torpağı olan Dağlıq Qarabağ və digər 7 rayon işğal altındadır. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma torpağında köçküň və ziyyətine düşmüşdür. Beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Bize gəldikdə isə ikiyirmi ildən çoxdur ki, bu qətnamələr, qərarları icra olunmamış qalır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həlli ni tapmalıdır. Bunun başqa yolu yoxdur. Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməz ki, bizim tarixi torpağımızda ikinci erməni dövləti yaradıl-

mələr kağızda qalır, Ermənistan buna məhəl qoymur və münaqişə öz həllini tapmir. Bu, bizi qarşı göstərilən iki standartlı siyasetidir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Bize gəldikdə isə ikiyirmi ildən çoxdur ki, bu qətnamələr, qərarları icra olunmamış qalır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həlli ni tapmalıdır. Bunun başqa yolu yoxdur. Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməz ki, bizim tarixi torpağımızda ikinci erməni dövləti yaradıl-

sın. Mən Prezident Ərdoğana Türkiyənin bu məsələ ilə bağlı Azərbaycana verdiyi dəstəye görə bir daha öz minnətdarlığımı bildirmişəm. Türkiyə bütün zamanlarda, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqq işini dost kimi, qardaş kimi dəstekləyir.

Bu gün biz hərbi sahədə əməkdaşlıq haqqında geniş müzakirə apardıq. Bu məsələ gündəlikdə duran məsələlərdəndir. Bu il Azərbaycanda üç dəfə - iki dəfə Bakıda, bir dəfə Naxçıvanda birgə hərbi təlimlər keçirildi. Bu da hərbi sahədə bizim əməkdaşlığını gücləndirən amildir. Eyni zamanda, hərbi texniki sahədə birgə fəaliyyə-

timiz davam edir. Türkiyənin gündən-günə inkişaf edən hərbi sənaye kompleksi bizim üçün böyük maraq kəsb edir. Biz Türkiyədən hərbi teyinatlı məhsulları alırıq və bundan sonra da alacaqıq.

Dövlət başçımız onu da qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bölge üçün önəmli amildir, bölgədə sabitləşdirici rol oynayır. "Güclənən Türkiyə bizim gücümüzü artırır və biz də sizin uğurlarınıza ürəkdən sevinirik. Əminəm ki, biz bundan sonra da ancaq inkişaf, tərəqqi və qələbə yolu ilə gedəcəyik. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı əbədi olacaqdır."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bəyanatında Bakı-Tbilisi-Qars dəmir yolunun böyük əhəmiyyət kəsb etdiyini vurgulayıb.

"Türkiyənin və Azərbaycanın bu həmrəyliyi, beynəlxalq təşkilatlarda da göstərilən həmrəylik çox vacibdir. Qarşıda Azərbaycanın EXPO məsəlesi var. Türkiyə təbii ki, bu məsələdə də bütün imkanları, bütün güc ilə Azərbaycanı dəstəkləyəcək. EXPO-nun burada hazırlanmasında və keçirilməsində bütün təcrübəmizi bölüşməyə çalışacaqı, - deyə Türkiyənin dövlət başçısı çıxışını "Türkiyə Azərbaycan həmrəyliyi, qardaşlığı yaşasın!" sözləri ilə bitirib.

**AZƏRTAC-in materialları əsasında**

## Siyasi iradə və iqtisadi gücün təntənəsi

(Əvvəl 1-ci səhifədə)

Heç kəsə sirr deyil ki, iqtisadi inkişafa nail olmadan digər sahələri qurub yaratmaq qeyri-mümkündür. Belə iqtisadi siyaset nəticəsində Azərbaycan bütün sahələrde olduğu kimi, ordu quruculuğu prosesində də qısa vaxt ərzində mühüm uğurlara imza atdı və güclü ordusunu formalasdırmaqla düşmənə öz müqavimətini göstərməyi bacardı.

2003-cü ildə Azərbaycan Prezidenti vezifəsinə seçilen qətiyyətli siyasi lider İlham Əliyev özünün idarəcilik bacarığı ilə Ulu Öndərin layiqli davamçısı olduğunu qısa müddətə bürüze verd. O yaxşı bilirdi ki, ölkədə sürətli inkişafı təmin etmək üçün beynəlxalq iqtisadi layihələrə qoşulmaq zəruridir və bu istiqamətdə ardıcıl siyasi kursunu həyata keçirməyə başladı. İlk növbədə yaxın qonşu dövlətlərle - Türkiyə və Gürcüstanla hərərəfli əməkdaşlığı önem verildi. Nüfuzlu



siyasi-iqtisadi ekspertlər də dəfələrlə öz tehlillərində üç qardaş ölkənin birgə əməkdaşlığını yüksək qiymətləndirərək bu ittifaqın regionda sabitliyə və təhlükəsizliyə də zəmanət olduğunu qeyd ediblər. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinə və "Cənub Qaz Dəhlizi" layihəsinə yüksək dəyər verenlər bu gün də yeni bir iqtisadi layihənin - Bakı-Tbilisi-Qars dəmir yolu nəticəsindən regionda təsdiq edilib.

Iqtisadi əməkdaşlıq Təşkilatının hesablaşmalarına görə, 2030-cu ildək əməkdaşlıq təsdiq edilib. Azərbaycanın iqtisadi inkişafı isə, qeyd etdiyimiz kimi, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan neft strategiyasının uğurlu davamı sayəsində mümkün olub.

Iqtisadi əməkdaşlıq Təşkilatının hesablaşmalarına görə, 2030-cu ildək əməkdaşlıq təsdiq edilib. Azərbaycanın iqtisadi inkişafı isə, qeyd etdiyimiz kimi, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan neft strategiyasının uğurlu davamı sayəsində mümkün olub.

İqtisadi əməkdaşlıq Təşkilatının hesablaşmalarına görə, 2030-cu ildək əməkdaşlıq təsdiq edilib. Azərbaycanın iqtisadi inkişafı isə, qeyd etdiyimiz kimi, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan neft strategiyasının uğurlu davamı sayəsində mümkün olub.

İqtisadi əməkdaşlıq Təşkilatının hesablaşmalarına görə, 2030-cu ildək əməkdaşlıq təsdiq edilib. Azərbaycanın iqtisadi inkişafı isə, qeyd etdiyimiz kimi, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan neft strategiyasının uğurlu davamı sayəsində mümkün olub.

İqtisadi əməkdaşlıq Təşkilatının hesablaşmalarına görə, 2030-cu ildək əməkdaşlıq təsdiq edilib. Azərbaycanın iqtisadi inkişafı isə, qeyd etdiyimiz kimi, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan neft strategiyasının uğurlu davamı sayəsində mümkün olub.

yev birmənalı olaraq bəyan etdi ki, Ermənistan işgalçılıq siyasetinə son qoymayacaqsə, Azərbaycanın əsas tərəfdən olduğu layihələrin heç birində pay sahibi ola bilməz. Beləliklə, neft və qaz layihələrindən təcrid olunan işgalçi dövlət bu dəfə də mühüm nəqliyyat layihəsindən kənarda qaldı. Qoy, erməni xalqı bütün bunların səbəbini kənarda yox, məhz özlərində axtarsın. Nə qədər ki, kriminal hərbi-siyasi rejim hakimiyətdədir, onda Ermənistan bütün regional layihələrdən təcrid olunacaqdır. Bu isə ölkənin daha da müflis vəziyyətə düşməsinə və burada iqtisadi böhranın derinləşməsinə gətirib çıxaracaq.

Azərbaycan iki qitə arasında nəqliyyat dəhlizini yaratmaqla qədim İpek Yolunun bərpasına dəyərli töhfə verdi. Bu hadisə yol boyu yerləşən dövlətlərin həm ticarət dövriyyəsini artıracaq, həm də geniş iqtisadi əməkdaşlığı zəmin yaradacaq. Beləliklə, Azərbaycanın iqtisadi potensialı daha da artacaq. Əgər Ermənistan öz işgalçılıq siyasetini davam etdirəcəksə, qarşısında daha güclü Azərbaycan dövlətini və onun daha qüdrətli ordusunu görecəkdir. Belə olan halda qarşı tərəf Azərbaycanın işgalda olan ərazilərindən öz xoşuna geri çəkilməlidir. Əks təqdirdə düşməni daha böyük itkilər gözləyir.

**Polkovnik-leytenant  
Arif PƏNAHOV,  
"Azərbaycan Ordusu"**



## Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb



Noyabrın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşüb.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, görüşdə qoşunların təmas xəttindəki hazırlı vəzifəyəti, keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.

*Hər bir uğuru ilə qürur duyduğumuz Azərbaycan Ordusu özünəməxsus inkişaf yolu ilə dünyadan qabaqcıl orduları sırasında öz yerini tutur. Ordumuzun son illərdə inanılmaz dərəcədə dəyişdiyini, evni zamanda onilliklərə bərabər inkişafa nail olduğunu hazırda hər kəs etiraf edir. Həmin inkişafın nəticəsidir ki, ordumuz tarixi aprel zəfərini xalqımıza baxış edib. Artıq ordumuzun tərəqqisi qəcəlməz, dönməz proses kimi qəbul edilib.*

"N" hərbi hissəsinin artilleriya divizionunun şəxsi heyeti ilə atış və atəşin idarə olunması məşqində gördüklerimiz də bir daha ordumuzun tərəqqisine güvənməyə əsas verir. Zabit intiqam Məhərrəmov keçirilən məşqin mahiyyətini izah edərək bildir ki, tabeliyində olan şəxsi heyətin cəlb olunduğu məsq zamanı ilkin olaraq atəş mövqeləri və komanda-müsahidə məntəqələri yaradılır. Şərti olaraq düşmən mövqeyi müəyyənləşdirilir. Bundan sonra planlı sürətdə atəş tapşırıqları icra olunur. Bu tapşırıqların tərkib hissəsi olaraq arakəsmə, hərəketli manəcə atəşləri, eyni zamanda kalona atış tapşırığı yerinə yetirilir.

Zabit onu da qeyd etdi ki, bir vaxtlar xəyal kimi görünən, elçatmadan hesab olunan texnologiyalar əsasında formalasən Azərbaycan Ordusunun uğurlu məsq və təlimləri artıq təccübəli görünmür. Həyata keçirilən çoxşaxəli islahatlar nəticəsində hərbin bütün sahələrində nailiyətlərə zəmin yaradılıb və bu da hər birimizdə qürur doğurur.

Zabitin dediklərinin məsq prosesində gördüklerimiz bir daha təsdiqləyir. Bir taqımın timsalında şəxsi heyətin məsq prosesini izləyirik. Əsgərlərin silahdan istifadə qaydalarını peşəkarca mənimsdəyişimi, fiziki cəhətdən hazırlı olduğunu, qazanılan nəzəri-təcrübə bilikləri hesabına şərti düşmənin canlı qüvvəsinə və hərbi texnikasını məhv etməyə qadir olduğunu görürük. Məsq prosesinden sonra manqa komandiri kiçik çavuş

*Bu gün həyatımızı rabitəsiz təsəvvür etmək mümkün devil. Çünkü günü-gündən müasirləşən dünyamızda hər sahədə rabitə aparıcı rol oynayır. Elə ordu həyatında da üstünlük təşkil edən rabitə sistemi daim müasirləşir və daha da təkmilləşir. Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki təminatına güclü, müasir rabitə sistemləri daxildir.*

Cəbhə bölgəsində yerləşən bölmələrimiz də güclü, dayanıqlı, etibarlı rabitə ilə təchiz edilib. Bu sistemin idarə olunmasında peşəkar rabitəciliyemizin rolü böyükdür. Onlardan biri də "N" hərbi hissəsində rabitə bölməsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Sənan Nəsibovdur. Qazax rayonunun Mezəm kəndində dünyaya göz açıb. Yaşadığı ərazi düşmənle sərhəddə yerləşdiyinə görə, müharibənin ağrı-acılarını lap usaqlıqdan hiss edib. Ermənilərin ateşkəsi pozması nəticəsində yaşayış evlərinin dağdırıldığının, dinc əhalinin ömürlük əlil, sıkəst olduğunun və şəxsi təsərrüfatlara çoxlu ziyan vurulduğunu şahidi olub. Bütün bunlar Sənanın usaqlıq yaddaşına hopan acı xatirələrdir. Sənan beləcə illəri başa vurub və 18 yaşı çatanda hərbi xidmətə - Vətənə övladlıq

## Təcrübəli rabitəçi



relyefinə hərtərəfli bələdçiliyin olsun. Soyuq, qarlı, yağışlı, dumansı havada ərazini eger tanımırınsa, kəsilmən rabitə xəttinin bərpası çətinləşir. Buna görə də müasir rabitə vasitələrinin sırlarını mükəmməl öyrənmək vacibdir. Artıq rabitə qurğuları daha müasirləri ilə əvəz edilir. Onların taktiki-texniki xüsusiyyətlərini öyrənmək vacibdir. Rabitə bölməsində yeni xidmətə başlayan hərbi qulluqçulara da tövsiyəm odur ki, rabitənin orduda əhəmiyyətini başa düşüb, vəzife borclarını məsuliyyət hissi ilə yerinə yetirsinlər."

Bölmələr arasında əlaqə yaradarkən əvvəlcə rabitənin əməliyyatı qoşularaq tezliyin çatdırılması, rabitənin hansı məsafədə aparıldığı və s. sərtlərə əməl olunduğunu vurgulayan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Sənan Nəsibov onu da bildirdi ki, sənetini çox sevir. "Rabitəçi olmağa da öz arzumla qərar vermişəm. Bu sənetin sırlarını təcrübəli, peşəkar rabitəcilərden öyrənmişəm. Ən böyük arzum düşmən işğalında olan torpaqlarımızın azad edilməsində iştirak etməkdir. Qoy, tezliklə Qəlebə xəbərini rabitəciler də eşidib hər yana çatdırıslar".

Sənanın arzularına bəzən de qoşulurq və qəlebə xəbərinin veriləcəyi günün sorağındayıq.

**Lala HÜSEYNOVA,  
"Azərbaycan Ordusu"**

## "Qələbəmizi təmin edəcəyik"



əsaslanaraq deye bilərik ki, fiziki cəhətdən hazırlıqlı olan Azərbaycan hərbiçiləri müasir texnika və silahlardan normativə uyğun istifadə edə bilir, bu sahədə təcrübələrini durmadan təkmilləşdirir, yeni nəticələr əldə etməyə çalışırlar.

Məsq prosesindən sonra manqa komandiri kiçik çavuş

həll edir. Ona görə nəhaq yere deməyib ki, artilleriya imkanlarına malik ordular möhtəşəmliyi və möglübədilməzliyi ilə seçilir: "Xidmət etdiyim artilleriya divizionunun simasında deyə bilərem ki, artilleriya bölmələrimiz yeni uğurlu nəticələr əldə etməyə, üzərlərinə düşən vəzifələri layiqinçə yerinə yetirməyə hazırlanır. Tarixi torpaqlarımızın işğalçılarından təmizlənməsində artilleriya qüvvələrinin üzərinə böyük məsuliyyət düşür. Onlar digər qoşun növrələrinin səmərəli hücum strategiyasını təmin etməli, dəqiq koordinatlar əsasında düşmənin istehkam qurğularını, artilleriya bölmələrini, siğnacalarını, eləcə də digər strateji hərbi obyektləri və məntəqələrini, canlı qüvvəsini məhv etməlidirlər".

Manqa komandırı sözünün davamı olaraq bildirdi ki, məşqin ssenarisinə əsasən, hava hückumundan müdafiə bölməsinin şəxsi heyəti zenit-raket kompleksi və digər yayım atəşli reaktiv artilleriya silahları vasitəsilə dövlət sərhədini pozan şərti düşmənin təyyarələrini məhv edib, onların idarəetmə məntəqələrini, canlı qüvvəsini, döyüş texnikalarını, artilleriya və minaatan batareyalarını zərərsizləşdirib, dayaq məntəqələrini və qoşaqşalarını dağdırıb. "Nəticədə düşmən obyektlərinə zərbələr endirilib və atəş üstünlüyü əldə edilib. Bundan sonra nəzərdə tutulan məsq prosesi başa çatıb".

Əsgər Həmid Məhərrəmov bildirdi ki, tuşlayıcı kimi onur borcu düşmənin hava hədəflərinə aşkar edib manqa komandirinə məlumat verməkdir. "Bundan sonra aşkar edilən hədəfin məhv edilməsi prosesi başlayır. Burada məqsəd piyada qüvvələrinə yardım etmək və şəxsi heyətimizə yönələn hədəfləri sıradan çıxarmaqdır. Hərbi xidmətə gəldiyi-

miz müddətdə zenit-raket qurğusunun sırlarını dərindən öyrənir və özümüzü ordumuzun qalibiyət döyüşlərinə hazırlayıraq. Artıq istənilən döyüşün müqəddərətini həll edə biləck imkanlarımız formalaşıb".

Əsgər Yusif Əliyev isə qeyd etdi ki, məşqlərde və təlimlərdə mənimsədiklərimizə, komandirlərimizdən öyrəndiklərimizə əsaslanaraq dövlətimizin hava sərhədlerinin qorunması işinə öhdəsindən layiqinçə gəlirik. "Bütün silahdaşlarımız da zenit-raket qurğusundan necə istifadə etməyi bilir və düşmənin zəif təchiz olunan dayaq nöqtələrindən məlumatlıdır".

- Məşqlər və təlimlər zamanı əldə etdiyimiz təcrübə sayəsində döyüş meydanında mütləq uğur qazanacaqıq, - deyə əsgər Zaur Quddəsərlı söhbətimizə qoşulur. Keçirilən məşqlər və təlimlər döyüş əməliyyatlarının uğurlu təşkilində mühüm rol oynayır. Bu şərəflə xəzəfi yerinə yetirən əsgər xüsusi təlim keçməli, dərin hərbi biliklərə malik olmalıdır. Bundan sonra böyük Qəlebədən danışmaq olar. Şəxsi heyətimizin Qəlebə üçün tələb olunan vətənpərvərlik, mənəvi-psixoloji və fiziki hazırlığı da kifayət qədərdir. Bu gün Azərbaycan əsgərinin adından çıxış edib deyə bilərem ki, Vətənimizə göz dikən düşməni çox yaxın vaxtda öz qanlarına boyamağa yetərince iradəmiz və gücümüz var. Şəhidlərin, körpə uşaqların, qoca anaların, ataların qisasını qiyamətə qoyma fikrində deyilik. Ali Baş Koman danımızın əmrini gözləyirik ki, bir daha aprelde olduğu kimi, dünyaya kim olduğumuzu sübut edək".

**Kapitan  
Mehəmməd ƏLİYEV,  
"Azərbaycan Ordusu",  
foto  
Coşqun CƏFƏROVUNDUR**

*Hər bir xalqın ən müqədəs neməti olan müstəqilliyinin real mahiyyəti və məzmunu dövlət rəmzlərində əksini tapır. Hələ minilliklər bundan əvvəl dünyada təşəkkül tapmağa başlayan ilk dövlətlər öz xalqlarının ibtidai dünyagörüsü əsasında dövlət rəmzlərini formalasdırmağa çalışıblar. Bəsər övladı ən ağır müharebələrdən, çətin mücadilələrdən sonra ucaltdığı bayraqa həm də qalibiyət simvolu kimi yanaşıb. Bayraq öz sərəfi, ləyagəti kimi qoruyaraq daim uca tutub.*

Azərbaycan xalqının milli düşüncəsində də əslrlərə söykənən dövlətçilik tarixini yaşıdan bayraqlarımız tariximizin ən dəyərli eksponatları sırasında yer tutur. Qədim dövlət rəmzləri və bayraqlar bize Azərbaycan ərazisində mövcud olan dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Müasir anlamda isə bayraq xalqın müstəqillik, suverenlik, milli azadlıq ideallarının simvoludur. Azərbaycan bayraqı xalqımızın dili, dinini, milliyyətini, mədəniyyətini, tarixini, milli-mənəvi dəyərlərini və s. amilləri özündə ehtiva edən çalarlardır.

Cəmi 23 ay müstəqil olan Azərbaycan Xalq Cümhuriyyətindən müasir dövrümüzə bir sira nümunələr yadigar qalıb. Onlardan da biri Azərbaycan Respublikasının dövlət bayrağıdır. 71 il sovetlərin tabeliyində olan Azərbaycanın müstəqilliyi ərə-

## 9 Noyabr Dövlət Bayraqı Günüdür

# Bayraqımız müstəqilliyimizin rəmzidir



fəsində ilk dəfə 1990-ci il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Meclisinin sədri ümummilli liderimiz Heydər Əliyev tərəfindən bayraqımızın rəsmi dövlət bayraqı kimi təsdiq edilmiş yaxın tariximizin ən şərəflə səhifələrindəndir. Məhz bu tarixi addımdan sonra müstəqil Azərbaycan məfhumu daha da yekdilleşdi. Həle Sovet imperiyasının dağılımadığı bir vaxtda Ulu Öndərin atlığı bu qətiyyətli addımla Azərbaycanın müstəqil

dövlətçiliyinə əminlik ifadə olunurdu. Fəxrlə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə dövlətçilik inkisaf edib gücləndi. Ulu Öndərin 1998-ci il martın 13-də "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" sərəncamı mühüm əhəmiyyət kəsb etdi. "Azərbaycan bayraqı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin,

müstəqilliyimizin rəmzidir. Gərək, hər bir evde Azərbaycan dövlətinin bayraqı olsun, hər bir ailə Azərbaycan bayraqına itaat etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun", - deyən Ulu Öndər öz tövsiyələrində insanlara bayraq sevgisi aşılıyordı.

Ümummilli Liderimizin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev də yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılıyır. Andığma merasimlərində Dövlət bayraqına ehtiramını ifadə edən Prezident İlham Əliyev bununla həm də Azərbaycan dövlətinə yüksək sədaqət nümayiş etdirir. Prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-də "Azərbaycan Respublikasının paytaxtı Baki şəhərində Dövlət Bayraqı meydanının yaradılması haqqında" imzaladığı sərəncam dövlətçilik tariximizdə mühüm bir hadisədir. Eyni zamanda dövlət başçısının 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla Azərbaycanda Dövlət Bayraqı Günü" təsis edildi. Hər il bu günün təntənəli şəkildə qeyd olunması keçmişimizə, milli dəyərlərimizə yüksək ehtiramın təzahürüdür. Bu tarixi addımların atılmasında əsas məqsəd ölkə vətəndaşlarının həmreyiliyi, vahid azərbaycanlılıq məfkuresi etrafında six birliliyi təmin etməkdir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiye

edilməsində də belə addımların dəyəri böyükdür.

Bu gün hündürlükdə dalgalanan üçüncü bayraqımız möhtəşəmliyi ilə görənləri heyran edir. Dünyanın hər yerində ölkəmizə gələn qonaqlar dövlətimizə yüksək hörmət və ehtiram əlaməti olaraq Bayraq Meydanını ziyarət edirlər. Təqdirəlayiq faktdır ki, "Ginnes" dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayraqı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Azərbaycanın üçüncü Dövlət bayraqı bu gün ayrı-ayrı dövlət qurumlarının, diplomatik nümayəndəliklərinin binaları üzərində ucaldılır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər yanaşı, kütüvə-mədəni tədbirlərdə, idman yarışlarında qaldırılaq birliyi, həmrəyliyi təcəssüm etdirir. Idmançılarımızın müxtəlif ölkələrdə hər qələbəsi şərəfinə ucaldılan bayraq hər bir azərbaycanlının qəlbində böyük sevinc, iftخار hissi doğurur.

2010-cu il sentyabrın 1-də Dövlət Bayraqı Meydanının açılış mərasimində "Müstəqilliyimiz" en böyük sərvətimizdir, en böyük xoşbəxtliyimizdir" söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi əzəmetli bayraqdan qürur duyan her bir azərbaycanlının qəlbində bir müqəddəs arzusu var: "Üçüncü bayraqımızı Azərbaycanın işğal altında olan yaşayış məntəqələri üzərində ucaltmaq!" Dövlət başçısı İlham Əliyevin milli maraqlara esaslanmaqla həyata keçirdiyi uğurlu dövlət və ordu quruculuğu siyaseti isə bu böyük arzunun tezliklə gerçəkləşəcəyinə əminlik yaradır.

Lale HÜSEYNOVA,  
"Azərbaycan Ordusu"

## Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Ermənistən dövlət sərhədində təxribat törədib

Noyabrın 2-si saat 12.30 radələrində Tovuz rayonunun Qaralar kəndi Ermenistan Respublikası silahlı qüvvələrinin Berd rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelərindən iriçaplı silahlardan atəş tutulub.

Təxribatın miqyasının genişlənməməsi məqsədilə Silahlı Qüvvələrimiz bu istiqamətdə yerləşən bölmələri tərəfindən təxirəsinəlməz tədbirlər görülüb.

Ermənistən silahlı birləşmələri atəşkəs rejimini pozub

**3 noyabr 2017-ci il.**

Ermenistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 119 dəfə pozub.

Ermenistan Respublikası Noyemberyan rayonunun Şavarsavan kəndində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesgex, Çinari və Ayqədzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Qaralar kəndlərində, Krasnoseks rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəş tutulub.

Tərəf rayonunun işğal altında olan Göyərx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlər, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Küdlər, Horadiz və Cəbrayıllı rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərəf və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimiz mövqeləri atəş tutulub.

"N" hərbi hissəsində çavuş El dar Talibovun nümunəvi xidməti haqqında eşitdim xoş sözərə onu daha da yaxından tanımağa, tanıtmağa sövg etdi. Söhbətləşərkən öyrəndim ki, 2008-ci ildən xidmətdədir. Sülhməramlı taborda xidmət edir. Bir neçə dəfə Əfqanistanda olub. "Önce türk taborunun tərkibində Doğan Qışlaşı adlanan erazidə xidmət edirdik. Burada Atatürk büstü və onun qarşısında NATO-nun, Türkiyənin və Azərbaycanın bayraqları dalgalanırdı. 2015-ci ildən isə Həmid Karzai hava limanını qoruyur. Burada "Bayraq hovuzu" adlanan meydanda 51 ölkənin bayraqı dalgalanır. Böyük dövlətlərin bayraqları sırasında əzəmetli bayraqımızı ilk dəfə görəndə ürəym sanki köksümə sığmadı, sevincdən gözlərin yaşardı. Sözün heqiqi mənasında, həmin anda azərbaycanlı olmağımın qüruru nu yaşadım. Mərasimlər və təltiflər bu meydanda keçirilir".

Çavuş deyir ki, üzv ölkələr arasında qaçış marafonları, şahmat və futbol yarışları keçirilir. Müttəfiq ölkələrin hərbçiləri arasında keçirilən şahmat oyuncularında bir eşqərim qalib gelib. Bayraqımız qaldırılıb, himnimiz səslendirilib. Əsger qıyməti hədiyyə ilə mükafatlandırılıb. Ümumiyyətə, əlamətdar günlərimiz, 20 Yanvar və Xocalı faciəsi geniş miqyasda qeyd olunur. Videoçarxlar təqdim edilir, ingilis dilində etrafı məlumatlar verilir.

Tarix hər zaman tarix olaraq qalır...

Tariximiz yaddaşında torpaqlarımızın bütövlüyü uğrunda

## İnamə sevgi



hər an canından keçməyə hazır olduğularımız olub və olacaq. Dəfələrlə yazılarımda da qeyd etmişəm, vətənpərvərlik gəndən gəlir, vətənpərvərlik təriyəsinin əsası ailədə qoyulur. Eldarın da yaxınlarının eksəriyyəti Vətəni qorumaq peşəsini seçib.

Zaman yaraları sağaltır, sadəcə, ölüb keçir. Yurd həsrəti sönüməyən ocaq kimi için-icin yandırır adamı. Çavuş E.Talibov Qərbi Azərbaycandandır, Soyubulaq kəndində anadan olub. Bu gün doğma yurdlarının, unudulmayan usaqlıq illərinin, Dəvə qoruğunun, Hacıxalı ocağının, su içidiyi buz bulaqların şirittisini, yağışının, küləyinin belə həsrəti sanki qasib-qovurur onu. Aile böyükleri ilə birlikdə Sebail rayonunda məskunlaşan Eldarın gözleri yol çəkir daim. Bir anlıq uzaqlara dikilir baxışları. "Valideynlərimiz

kendimizin, doğmalarının həsrəti daha tez qoçaltdı, xəstə saldı... O gün olmur ki, o yerləri xatırlamaşınlar... Dile gələn xatırələrini dindəkçə illərin həsrəti məni də vərimdən yox edirdi".

Dəvənisi, xidmətə sevgisi ilə fərqlənən, verilən bütün tapşırıqları böyük həvəslə yerinə yetirərək nümunəvi xidmət göstərən hərbçi qeyd etdi ki, ordumuz ən müasir silah-sursat, döyüş texnikası, hərbçi təyinatlı müxtəlif avadanlıq və vasitələrə malikdir. "Vətenimizin ərazi bütövlüyüne yönəldilmiş hər hansı bir qəsəbə layiqli cavab verməye hazırlıq. Apreldə ordumuzun xalqımıza yaşatdığı qələbə sevinci burun barız nümunəsidir. Ali Baş Komandanın vərəcəyi əmre hər an hazırlıq".

Düşmən ürəyimizi, beynimizi, əyilməz ruhumuzu, xalqımızın şanlı keçmişini heç bir vəchle sile bilməz, çünkü özü üçün deyil, Vətən üçün, millətimizin, xalqımızın xoşbəxt gələcəyi üçün yaşayan oğullarımız var. Babalarımızdan miras qalan əzəli torpaqlarımızı çavuş Eldar Talibovun timsalında vətənpərvərliyi, nizam-intizami, bacarığı, yüksək peşəkarlığı olan oğulların sayəsində azad edəcəyik. Yaxın gələcəkdə xalqımıza qələbə sevinci yaşıdağımızı inamımızı sonsuzdur. Sonsuz inamımız sevgidir.

Leytenant  
Güney TAGİYEVA,  
"Azərbaycan Ordusu"



# "Savaş nəğməsi"ylə Cıdır düzüne!..

*"Kitabi-Dədə Qorqud" ruhumuzun kitabıdır. Ruhumuz 15 əsrdir bu möhtəşəm məbədin işığını yaşıdır. Dədə Qorqud 15 əsrdir ruhumuzda "boy boylayır, soy soylayır". 15 əsrdir ruhu rəvanlar - ruhu milli, xəlqi ruhun zərrəsi olanlar "Kitabi-Dədə Qorqud"un (Dədə Qorqudun) öyüdünü, nəsihətini, məsləhətini eşidə-eşidə yaşayır, yaşaya-yasaya eşidir. Bu ədəbi abidənin tarixi missiyası torpağa bağlıları, torpağın bağlarından qopub torpaq üçün yaşayanları Qazanxanlaşdırmaqdı, Beyrəkləşdirməkdı, Qaraca Çobanlaşdırmaqdı, Basatlaşdırmaqdı, ... "Kitabi-Dədə Qorqud" deyir ki, o əyyamlarda Basat Təpəgözü öldürdü, oğulları bu xatadan xilas etdi, sən də Təpəgözəşənlərin (sər qüvvələrin) niyyətini çılikla, "gen dünyani onların başına dar et, igidim, dar et!.."*



Bu günümüzün Basatları - Azərbaycan əsgərləri Şerin gönzünü tökəcək, Dədə təlebinini oğul kimi yerine yetirəcək. Yusifler kimi, Vəzirlər kimi, Mübarizlər kimi, Samidlər kimi, Çingizlər kimi, ...

"Kitabi-Dədə Qorqud" bütün zamanların kitabıdır. Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin "Kitabi-Dədə Qorqud"-a - etik, estetik düşüncələr sisteminin kitabına müraciət etməsinin, dünyani heyrləndiren Dədə Qorqudun (Kamal Abdulla) yaşam fəlsəfəsini, onun möhtəşəm, munis işığının zərərlərini Azərbaycan əsgərinin, Azərbaycanın sabahı zabitlərinin düşüncələrinə hopdurmaq isteyin vətəndaşlığa söyklənən, vətəndaşlıqla çulğasan xidmet bilirom.

Mədəni Bədii iş bölməsinin müdürü Gülxar Məmmədova fəlsəfə elmləri doktoru Rasim Qurbanov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, C.Naxçıvanski adına Hərbi Liseyin kursantlarına, Bakı qarizonunun əsgərlərinə təqdim edir.

Professor çıxışında Dədə Qorqudun tarixi şəxsiyyət olduğunu bildirir, onun bəşəri düşüncələrindən, hər nəsihətinin, öyüdünün xalqla, torpaqla bağlı olmasından, "Kitabi-Dədə Qorqud" dastanlarının tədqiq tarixindən və s. danışır, Vətəni sevməyin fəzilətlərindən söz açır.

"1500 ilin qəhrəmanlıq dastanı - Dədə Qorqud" "Savaş nəğməsi" və "Daşlaşmış igidlərin rəqsı" kompozisiyalarıyla təqdim olunur.

Savaş nəğməsi də, daşlaşmış igidlərin rəqsı də rəmzdə - savaşa (torpaqlarımızın işğalından azad edilməsinə) çağırışdı, zamanında torpaq uğrunda döyüşənlərin ruhunun da döyüşəcək igidlərin sırasında olduğunu təsdiqdi.

Dədə Qorqud həm də ozandı - boy boylayır, soy soylayır. Qolça qopuzu xalqın ruhundan sızılışın yeni xallarla, güllərlə, havalarla tavar saz yaşıdır. 2-3

bəsinə belə xeyir-dua da olacaq. Belə oxumaları Cıdır düzündə də, İsa bulağında da dinleyəcəyik...

Dədə Qorqud öyüdü dinləyir. 15 əsrden sonra da ozan öyüdü - Dədə öyüdü nə qədər gərəklidi! Hər kəlmədə Vətən var, torpaq var, millet var. Hər öyüd Vətən üçündü, torpaq üçündü, millet üçündü. H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, C.Naxçıvanski adına Hərbi Liseyin kursantları, Bakı qarizonunun əsgərləri Ozan öyüdünü - Dədə öyüdünü maraqla dinləyir, öyüd-nəsihətlər kəlmə-kəlmə onların düşünəcələrinə hopur. Nə deyir Dədə Qorqudun ruhundan gələn səs? - Vətəni sevin, torpağı sevin. Torpağı qoruyun, qoruduğunuz torpağı Vətənəşdirin, Vətənəşdiriyiniz torpağı Bamsı Beyrəyi olun, Qaraca Çobanı olun, Basati olun, ...

Simurq xilaskarlıq rəmzidi. Bu rəmzdən məhərətlə bəhrələnilib; rejissor (Əməkdar Mədəniyyət işçisi polkovnik-leytenant Zöhrab İmamquliyev) Simurq rəmzinə torpaqlarımızı işğaldan azad edəcək bir qüvvənin - Azərbaycan əsgərinin rəmzi kimi təqdim edib. Azərbaycan əsgəri Ali Baş Komandanın əmri



şə müasir olsun, dədəliyə, ululuğa biət gətirənlərin ruhunun keşikçisi olsun. H.Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin təqdimatında "1500 ilin qəhrəmanlıq dastanı - Dədə Qorqud" ədəbi-bədii kompozisiyası bütün çalarları, məziyyətləri ilə bitkin əsər təsirindədi. Beyrək-Banuçiçək süjeti "Kitabi-Dədə Qorqud"da da gözəldi, "Dədə Qorqud" bədii filmində də. Bu kompozisiyada, Beyrək-Banuçiçək süjeti, özü-nəməxsusluğuya səciyyəvidi. Bu duygusal süjet xoreoqrafiyanın imkanları səviyyəsində təqdim edilir. Rəqsin elementləri mövzunun tarixiliyini yaşada bilir; hərəkətlər "dil acıb danışır". Hərəkətlərin dediklərini Vüssal Ağayevin oxuduğu mahni təməmlayır. "Evden çıxıb yüyürendə sərv boylu" gözəl - Banuçiçək həm də şücaətlidi. Min illər keçə də, xalq bu xarakteri yaşadıb: Birinci Qarabağ döyüşlərində yüzlərlə Banuçiçək

ürəkləri coşdurmağa da qadirdi. Bu gözəl ifa, düşündürəcək ifa Qaraca Çobanlara, Bamsı Beyrəklərə, Basatlara, ... Burla Xatun öyüdü kimi dinlənilir. Bu öyüd Qarabağın səsidi sanki: "Torpağına kəc baxanlarla vuruş, igidim. Ruhunla, canınla qanınla vuruş. Yağları pərən-pərən salib vuruş, torpaqların yaralarının qisasını alib vuruş, igidim!..."

"Qazan xanın evinin yağmalanması" boyunun mahiyəti də torpağa sevgidi. Xoreoqrafik təqdimata - xatunların daş zindana salınması məqamına o çağlardan bu çağlara çatan bir istək kimi baxılır: "Gəlimli-gədimli, son ucu ölümlü dünyada" ömür payını torpaq üçün yaşa, igidim!" - fəsəfəsidi bu təqdimat. Finalda Qazan xanın dediyi kəlmələr - "Siz gərək bu savaşdan mərd çıxınız. Bamsı Beyrək kimi..." - günümüzə, gənəmüzün igidlərinə - Azərbaycan əsgərinə deyilir...

"Daşlaşmış igidlərin rəqsı" bir mətbəbin görüntüsüdü: torpaq üçün yaşayıraq, torpaq üçün vuruşur, torpaq üçün daşlaşırıq. Igidlərin daşlaşması bəzə "Dədə Qorqud" bədii filmindən tanıdı. Kompozisiyada daşlaşma bədii baxımdan şəhidlik kimi yozulur.

...Tədbirdən sonra kursantlardan birinin dediyi kəlmələr "1500 ilin qəhrəmanlıq dastanı - Dədə Qorqud" ədəbi-bədii kompozisiyasiının düşüncələrə necə məhrəmlilikə hopduğunun təsdiqidi: "Beyrəkləşəcəyik, Qaraca Çobanlaşacağıq..."

"Axar sularınız qurumasın!", "Göy üzü çadırınız olsun!", "Atalarınız nal salmasın!", "Çəmən-çəmən çiçəkləriniz solmasın!"... Dədə Qorqudun alışı-dualarıdır. 1500 ilin o üzündən Azərbaycan əsgərinə ünvanlanıb...

...Böyük Qələbə ərəfəsindəyik...

Azərbaycan əsgərinin qələbəsini "Savaş nəğmələri"nin də, müğamlarımızın da, rəqslerimizin də ahəngiyle yaşayacağıq. Onları bize neçə-neçə ünlü sənetkarlımla bir sıradə H.Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi də yasadacaq...

"Savaş nəğməsi"ylə Cıdır düzüne! - istəyimizdi, niyyətimizdi, məqsədimizdi...

Rəşid HÜSEYNOV,  
əməkdar jurnalist



sığa bilməyən mətbəbi deyir ki, bu ruh yaşarı ruhudur, yaşadan ruhudur. "Əcəl gəlir, yer gizləyir" (Dədə Qorqud), fani dünya" yaşarı ruhların üstündə yel əsdire bilmir. Azıx mağarasından Qobustanın, Qobustandan gənəmüzən bu ruhun bəşəriliyi də, milliliyi də dünyaya xatırladıb (xatırladır) ki, varlıq, var olacaq! Qoşqarla Yaqtun ifası bu mətbəbin tərcümənidi. Mühabibə yaxın vaxtlarda Azərbaycan Ordusunun möhtəşəm qələbəsiyle başa çatacq. Azərbaycan Ordusunun tarixi qələ-

lər də döyüşdü. Dədə Qorqud demiş: qızlarımız da hünerlidir. Kompozisiya həm də bu mətbəbi xatırladır...

"Evden çıxıb yüyürendə sərv boyulum...". Gözəl bəstədi, gözəl də ifa edilir...

Muğamlarımızın fəlsəfəsi Dədə Qorqudluğun fəlsəfəsi vəhdətə verildiyindən kompozisiyanın mahiyətinin dərk edilməsi asanlaşır. Nigar Rəhimovanın ifasında səslenən muğam döyüşlərə hopur; "haqqə düşmən olanı haqqə tapındır" muğam (B.Vahabzadə), təbii ki,



# Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərs

(İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Suallar:

1. Azərbaycan Respublikasının Konstitusiyası və tətəndaşların hüquqi məsuliyyəti haqqında.

2. Hərbi xidmət əleyhine olan cinayətlər.

3. Hərbi qulluqçuların hüquqi məsuliyyəti.

4. Hərbi qulluqçuların intizam məsuliyyəti.

*Azərbaycan Respublikasının Konstitusiyası və tətəndaşların hüquqi məsuliyyəti haqqında*

Hər bir cəmiyyətin normal həyatı üçün müəyyən qaydaların mövcud olması və ictimai-sosial münasibətlərin nizama salınması zəruridir. Həmin nizamlayıcı qaydalara, cəmiyyətin həyat fealiyyətinin nizamlanmasına onun üzvlərinin davranışlarını müəyyən eden hüquqi normaların köməyi ilə nail olunur. Ancaq ictimai-sosial münasibətlərə hüquqi cərçivədə təsir göstərən diger amillər də vardır ki, bunlar da əxlaqi və dini normalar, adət və ənənələrdərdir.

Hüquqi məsuliyyət dedikdə Azərbaycan Respublikası Konstitusiyasının, qanunlarının, qüvvədə olan hüquqi sənəd və aktların tələblərinin icrasına dövlətin məcburetme formasının verilməsi başa düşür.

Müsəsir Azərbaycan dövlətçiliyinin banisi, respublikamızın Əsas Qanununun yaradıcısı, ulu önder Heydər Əliyev gənclərimizə Azərbaycan Respublikasının Konstitusiyasını öyrənməyi tövsiyə edərək demişdir: "Konstitusiyada hər bir vətəndaşın hüquqları və azadlıqları öz əksini tapıbdır, eyni zamanda hər bir vətəndaşın vəzifələri öz əksini tapıbdır. Vəzifələr isə, şübhəsiz ki, hər bir vətəndaşın özünün üzərinə düşən borcdur, məsuliyyətdir".

Konstitusiyanın 24-cü maddəsinə əsasən, hər kəsin doğuluğu andan toxunulmaz, pozulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu isə hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini, vəzifəsini əhatə edir.

Konstitusiyanın 72-ci maddəsinə görə, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gelən vəzifələr daşıyır. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerine yetirməlidir. Qanunu bilməmək vətəndaşı məsuliyyətdən azad etmir.

Konstitusiyanın 9-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini temin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birlişmələr yaradır.

Azərbaycan Respublikasının Konstitusiyasının 76-ci maddəsi isə Vətənin müdafiəsinə onun hər bir vətəndaşının müqəddəs borcu, qanuna

**Mövzu:** Hərbi xidmət əleyhina olan cinayətlər. Hərbi qulluqçuların hüquqi məsuliyyəti.

*İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu məşğələyə hazırlaşarkən Azərbaycan Respublikası Konstitusiyasının, hərbi qanunvericilik aktlarının, Hərbi andın və hərbi nizamnamələrin tələblərini diqqətlə öyrənmək və öz bölməsinin tapşırıqlarını, xüsusiyyətlərini, xidmət şəraitini nəzərə alaraq mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.*

müəyyən edilmiş qaydada hərbi xidmət keçməyi və tətəndaşların əsas vəzifələrindən biri kimi müəyyənləşdirmisidir.

Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Hər bir şəxs dərk etməlidir ki, hüquq pozuntusuna yol verdikdə onun dövlət qarşısında məsuliyyət vəzifəsi yaranır və belə hallarda dövlət öz məcburetme formalarını tətbiq etməkdə haqqıdır. Hər bir demokratik cəmiyyətdə hüquqi məsuliyyətin geniş dərk edilməsinin sosial əhəmiyyəti böyükdür və belə bir cəmiyyətə malik olan ölkə hüquqi dövlət quruculuğu yolunda mühüm nailiyyətlər elə etməye qadirdir. Hüquqi məsuliyyətin iki məqsədi - ümumi və konkret məqsədi vardır. Ümumi məqsəd demokratik quruluşun şərtlərini hüquqi cəhətdən təmin etməkdən ibarətdir. Hüquqi məsuliyyətin konkret məqsədi - demokratik hüquq qaydasını pozuntulardan mühafizə və müdafiə etmək, vətəndaşları hüquqi cəhətdən, hüquq pozanları isə yenidən tərbiyə etməkdir.

**Hərbi xidmət əleyhina olan cinayətlər**

Hərbi xidmət əleyhine olan cinayətlər anlayışı Azərbaycan Respublikası CM-in 327-ci maddəsi ilə müəyyənləşdirilir. Həmin maddəyə görə çəgiriş və ya müqavilə üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qosun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçuların statusuna malik olan başqa şəxslərin, habelə telim və ya yoxlama toplantılarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydaları əleyhine yönələn cinayətləri hərbi xidmət əleyhine olan cinayətlər hesab olunur.

Hərbi xidmət əleyhine olan cinayətlərin təsnilatı CM-in XII bölməsinin 35-ci fəslinde verilmiştir. Bu fəsle 27 maddə daxildir.

Hərbi xidmət əleyhine olan cinayətləri tərədiləməxarakterlərinə görə aşağıdakı kimi qruplaşdırmaq olar:

- hərbi qulluqçular arasında tabelik münasibətləri olduqda və ya olmadıqda qarşılıqlı münasibətlərin nizamnamə

qaydalarını pozma xarakterli (CM-in 328-332-ci maddələri);

- hərbi hissəni özbaşına tərketmə, fərəvirlik, öz saqlamlığına zərər vurmaq və s. əsülla hərbi xidmətdən yayınma məqsədilə tərədilən cinayətlər (CM-in 333-335-ci maddələri);

- qaroval, daxili xidmət, pat-

rul, döyüş növbəsi və diger

xidmət qaydalarını pozmaqla tərədilən cinayətlər (CM-in 336-340-ci maddələri);

- vəzifəli şəxslərin öz səlahiyyətlərindən sui-istifadəsi və ya vəzifə borclarına səhəlnəkar yanaşması, döyüş meydانını özbaşına tərk etmələri nəticəsində tərədilən cinayətlər (CM-in 341-346-ci maddələri);

- hərbi əmlakı itirme, zədələmə,

xarab etmə və ya məhv etmə ilə nəticələnən cinayətlər (CM-in 347-349-cu maddələri);

- silahla və ya digər təhlükə

tərədən eşyalara, davranış,

maşınların istismarı, uçuş və

əuşça hazırlıq, hərbi gəmiləri idarəetmə qaydalarını pozma

nəticəsində tərədilən cinayətlər (CM-in 350-353-cü maddələri).

Hərbi qulluqçular tərədikləri cinayətlər üçün qüvvədə olan qanunvericiliyə müvafiq suretdə məsuliyyət daşıyırlar.

Tərədilmiş hərbi cinayət üçün müvafiq qanuna görə inzibati təsir tədbiri görülməsi və nəticələrini nəzərə alaraq, cinayət materiallarının hərbi prokurora göndərilmesi və ya intizam cəzası verilmesi ilə kifayətləmək barədə komandır (reis) qərar qəbul edir. Bu halda həmin məsələnin həlli və intizam cəzasının müəyyənləşdirilməsi, qanuna görə materialı hərbi prokurorluğa vermək səlahiyyəti komandır (reis) addır.

Tərətdiyi cinayət üçün intizam cəzası almış hərbi qulluqçuların, cinayət məsuliyyətindən azad edilmər.

Hərbi hissələrdə şəxsi həyətin hüquqi tərbiyəsi məqsədi ilə hüquq hazırlığı saatı keçirilir. Bu saatlarda əsgər və çavuşlara Azərbaycan Respublikasının qanunları, hərbi qanunvericilik aktlarının tələbləri haqqında ətraflı məlumatlar verilir.

Grup rehberi mövzunu yenikunlaşdırarkən bir daha dinləyicilərə ümməkəlli liderimiz Heydər Əliyevin "Orduda gərək dəmir nizam-intizam olsun. Nizam-intizam hər yerde lazımdır. Amma ordu üçün bu, əsas şərtdir. Hər bir əsgər üçün, hər bir zabit üçün əsas şərtdir" sözlerini xatırlatmalı və qeyd etməlidir ki, məhz ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə Silahlı

Qüvvələrimizdə vahid komandanlıq prinsipi bərqərar edilmiş, hərbi intizamın möhkəmləndirilməsinə nail olunmuş, hərbi hissələrdə aparılan ciddi hüquqi-profilaktik tədbirlər nəticəsində cinayət və hadisələrin sayı qat-qat azalmışdır. Bütün bunlar isə ordunun döyüş qabiliyyətinin və döyüş hazırlığının yüksəldilməsi, hərbi hissələrin döyüş tapşırıqlarını müvəffəqiyətlə yerinə yetirməsi üçün ən vacib amillərdəndir.

**Hərbi qulluqçuların hüquqi məsuliyyətinin xüsusiyyətləri və növləri**

Azərbaycan Respublikasının Konstitusiyası Vətənin müdafiəsini, onun hər bir vətəndaşının müqəddəs borcu və qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçməyi vətəndaşların əsas vəzifələrindən biri kimi müəyyənləşdirilir.

Hərbi qulluqçu öz Vətənin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır və borcludur ki, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Hərbi anda böyük məsuliyyət hissi ilə və sədaqətlə riayət etsin, hərbi və xalq əmələrinə qorusun.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarına daxil olarkən hər bir vətəndaş Hərbi andı qəbul edir və andını pozarsa, Azərbaycan Respublikası qanunlarının tam ciddiyəti üzrə məsuliyyət daşımağa hazır olduğunu elan edir.

Hərbi qulluqçuların hüquqi məsuliyyətinin hərbi xidmət ilə gələn xüsusiyyətləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin fealiyyətini tənzim edən qanunlarla, Hərbi and, hərbi nizamnamələr və digər hərbi normativ aktlarla (əmrlər, direktivlər, sərəncamlar və s.) müəyyən edilir. Həmin xüsusiyyətlərin ən mü Hümürlərinə nəzərdən keçirək:

- hüquq pozuntularının (hərbi xidmət əleyhine olan cinayətlər, hərbi intizam pozuntuları) xüsusi dairesi dövlət tərəfindən müəyyən edilir;

- komandır (reis) tabe-

liliklərində olan hərbi qulluqçuları hüquqi məsuliyyət cəlb etmək üçün xüsusi səlahiyyətlərə malikdirlər;

- komandır (reis) tabe-

liliklərində hərbi qulluqçulara tətbiq edilmələri xüsusi məsuliyyət tədbirləri müəyyən edilmişdir;

- yalnız hərbi qulluqçulara tətbiq edilmələri xüsusi məsuliyyət tədbirləri müəyyən edilmişdir.

**Hüquqi məsuliyyətin növleri:**

- **inzipati mesuliyyət.** Inzipati hüquq pozuntusunu intizam pozuntusundan fərqləndirən cəhət ictimai qaydanı pozan davranışın hərbi xidmətlə bağlı olmamasıdır. Hərbi qulluqçular inzipati hüquq pozuntusuna görə inzipati məsuliyyətə cəlb oluna bilərlər;

- **intizam məsuliyyəti.** Intizam məsuliyyəti hərbi intizam və ictimai qaydalar pozulduğda meydana çıxır. Hərbi qulluqçuların intizam məsuliyyəti qaydası və sərtləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi ilə tənzimlənir;

- hərbi qulluqçuların dövlət vurduqları maddi ziyanə görə maddi məsuliyyəti;

- hərbi xidmət əleyhine olan cinayətlər.

**Hərbi qulluqçuların intizam məsuliyyəti**

Azərbaycan Respublikası Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olaraq, onun ənəfələrinə xidmət edir.

Azərbaycan Respublikası Silahlı Qüvvələri bu müqəddəs vəzifələri yerinə yetirmək üçün daim döyüşə hazır vəziyyətdə olmalıdır. Möhkəm hərbi intizam yüksək döyüş qabiliyyəti olmaq əsas şərtlidir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların şüurluluğuna, vətənpərvərlik borclarını dərindən dərk etmələrinə və Vətəne sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinəzəs yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmirlər.

Hərbi qulluqçu öz Vətənin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır və borcludur ki: Azərbaycanın mənafeyini qorusun; onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərsin; Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına və Hərbi anda müqəddəs və sarsılmaz surətdə riayət etsin; intizaml



## Xüsusi təyinatlılar qalib gəldilər

2017-ci ilin döyüş hazırlığı planına əsasən, Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında cüdo birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Güleş Federasiyası və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 15 komandanın 85 hərbi qulluqcu 7 çeki dərəcəsi üzrə mübarizə aparıb. Heydər Əliyev adına Hərbi Liseyin kursantları da yarışa qatılıblar. İlham Əliyev adına Olimpiya İdman Kompleksində təşkil olunan yarışı Naxçıvan Mux-



tar Respublikası Güleş Federasiyasının hakimləri idarə ediblər.

Hərbi qulluqçuların cüdo birinciliyində komanda hesabında 1-ci yerdə xüs-

susi təyinatlılar, 2-ci yerdə sərhədçilər, 3-cü yerdə isə motootıcılar qərarlaşıb. Fərdi hesablara gəldikdə isə 60 kq çəkidiə əsgər Məhəmməd Muradov, 66 kq çəkidiə əsgər Orxan Cabbarlı, 73 kq çəkidiə əsgər Orxan Əsgərzadə, 81 kq çəkidiə əsgər Yusif Ələkbərov, 90 kq çəkidiə baş leytenant Ziya Sıxəliyev, 100 kq çəkidiə gizir Sadiq Qasımov, 100 kq-dan artıq çəkidiə kiçik çavuş Dərya Quliyev birinci yerin qalibi olublar.

Qaliblər Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən fəxri fərمانlar təqdim edilib.

Leytenant  
Nəriman NƏCƏFOV,  
foto  
əsgər  
Rauf ƏLƏSGƏROVUNDUR

## Müdafiə Nazirliyi

**"Ehtiyat zabit hazırlığı kursu"na namizədlərin qəbulunu elan edir**

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunacaq "Ehtiyat zabit hazırlığı kursu"na namizədlərin qəbulu elan edilir.

"Ehtiyat zabit hazırlığı kursu"na qəbul şərtləri: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində təşkil olunan "Ehtiyat zabit hazırlığı kursu"na ali təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşından qədər ehtiyatda olan hərbi vəzifelilər qəbul olunurlar.

"Ehtiyat zabit hazırlığı kursu"na qəbul olunmaq istəyən namizədlər 13 noyabr 2017-ci il tarixdən 29 noyabr 2017-ci il tarixdək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
- şəxsən yazılış tərcüməyi-hal, əlyazma ilə;
- 1 nüsxədə və çap edilmiş - 2 nüsxədə;
- hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) - 2 nüsxədə;
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətname;
- ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;
- xarici dövlətlərdə təhsil almış namizədlər üçün, ali təhsil haqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş surəti ilə yanaşı, həmin sənəde Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;
- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;
- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduğda) - 2 nüsxədə;
- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduğunda) - 2 nüsxədə;
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından aile tərkib və yaşayış yeri haqqında arayış - 2 nüsxədə;
- 4 edəd rəngli fotosəkil (baş geyimsiz, anfas, 2 edəd 3x4 sm və 2 edəd 4.5x6 sm ölçündə);
- məhkumluğun olub-olmaması barədə qeydiyyatda olduğu Rayon Polis idarəsi (şöbəsi, bölməsi) tərəfindən verilmiş arayış;
- psixiatrik, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması barədə arayışlar;
- qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;
- qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi haqqında arayış.

**Qeyd:** Məhkumluğuna, əvvəllər bağlaşma əsasında könüllü həqiqi hərbi xidmətdən xidməti uyğunuzluğa görə ehtiyata buraxılan hərbi vəzifelilərin "Ehtiyat zabit hazırlığı kursu"na qəbul üçün müraciət etməmələri xahiş olunur.

Qəbul olunmaq üçün müraciət etmiş namizədlər test və fiziki hazırlıqdan keçirilən imtahanlara cəlb edilirlər.

**Ünvan:** Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi 76, "Qızıl Şərq" hərbi şəhərciyi (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi).

**Telefon:** (012) 538-85-62

**Müraciət etmə vaxtı:** noyabrın 13-dən 29-dək hər gün (bazar günü istisna olmaqla) saat 09.00-dan 17.00-dək.

### Fiziki hazırlıq

## Fiziki cəhətdən hazırlıklı bölmə hər sinağa hazırlıdır



"İdman sağlamlığın, cəsurluğun mənbəyidir" - fikri idmanla məşgul olan hər bir gəncin həyatının devizidir. Hər gün yüksək əhval-ruhiyyədə olmaq, sağlam həyat yaşamaq istəyənlər idmanla müntəzəm məşgul olmalıdır.

başlıca şərtdir, - deyə kapitan Natiq Musayev bizimlə səhəbətə başladı. - Əgər belə olarsa, fiziki hazırlıq məşğeləsində yaxşı nəticə göstərər, uğur qazanar. Ona görə də ilk növbədə əsgərlərin fərdi hazırlığına diqqət ayırrıq. Bir çoxları ordu sıralarına çağırılanın müxtəlif növü ilə məşgül olublar. Hətta elələri də var ki, beynəlxalq, respublika əhəmiyyətli yarışların iştirakçısıdır. Fiziki hazırlıq döyüş hazırlığının tərkib hissəsidir. Bu na görə də əsgərlərin fiziki hazırlığının artırılmasını diqqətdə saxlayırıq. İdman məşğelələrinin səmərəli keçirilməsi üçün bütün imkan və vasitələrdən istifadə edirik.

Turnikdə məşq edən bir əsgərle həmsəhbət oluram. Mahir Ağayevdir. Bəkinin Nizami rayonundan hərbi xidmətə çağırılan əsgər artıq ordu həyatının tən yarısını geridə buraxıb. 11 il taekvondo ilə məşgül olub. Respublikada keçirilən bir çox yarışlarda, həmçinin beynəlxalq turnirdə də çıxış edərək qitənin üçüncüsü adını qazanıb.

- Hələ kiçik yaşılarından idmana marağım var idi, - əsgər deyir. - Daim öz üzərimdə çalışır, məşq edirdim. Gündən-güne təcrübəm artırırdı. İdmancılardan bəhs edən filmlərə maraqla tamaşa edir, fərdi hazırlığımı artırırdım. Ordu sıralarına gəldikdən sonra məşqərimi daha da inamlı davam etdirirəm. Çünkü ordu

həyati cəsurların ünvanidır. Dünənə qədər bir idmançı kimi Vətənim təbliğ edir, üçəngli bayraqımızın müxtəlif ölkələrdə dalğalanması üçün əzmələ çalışırdım. Bu gün isə həmin

idmana həvəs göstərməsi çox vacibdir. "Çünki bugünkü gənc sabahın əsgəridir. Hər bir əsgər isə ən çətin şəraitdə döyüş vəzifəsini icra etməyi bacarımalıdır."



bayraqımızın Qarabağda da dalğalanması üçün son nəfəsimə qədər vuruşmağa hazırlıq.

Digər həmsəhbətim isə hem idman həvəskarı, hem də futbol azarkeşi olan əsgər Emil Sadıqovdur. Xidmətə Abşeron rayonundan çağırılan əsgər 4 aydır Vətənə layiqli övlad kimi borcunu ödəyir.

Ali təhsillidir, İdman Akademiyasını bitirib. Peşəkar futbol karyerasının 2 ilini "Neftçi" komandasında və 4 ilini yığmada oynamış. Emil deyir ki, gənc nəslin

əsgərlər Turqut Qədərli, Tural Xudaverdiyev, Şahin Əliyev və başqaları da hər bir gəncin sağlam yetişməsində və ordu həyatında idmanın əhəmiyyətli rolunu qeyd etdilər.

Şübhəsiz, fiziki hazırlığı yüksək olan döyüş bölməsi savaşda düşmənə göz açmağa macəl verməyəcək, xalqımıza qələbə müjdəsi bəxş edəcəkdir.

Baş leytenant  
Məhəmməd NƏSİRLİ,  
"Azərbaycan Ordusu",  
fotolar  
C.CƏFƏROVUNDUR



## Milli Qəhrəmanın xatirəsinə voleybol turniri keçirilir

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyevin xatirəsinə həsr olunmuş kurslar arasında ənənəvi voleybol turnirinin açılış mərasimi keçirildi.



Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda geden döyüslərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respubli-

kasının Dövlət himni oxundu. Hərbi Liseyin idman rəisi Fərhad Əliyev qəhrəmanın həyat və döyüş yolundan danışaraq bildirdi ki, Cəmşid Naxçıvanski adına Hərbi Li-

seydə torpaqlarımızın azadlığı uğrunda geden döyüslərdə şəhid olanların xatirəsi həmişə əziz tutulur. "Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyev bir vaxtlar bu təhsil ocağının kursantı olub. O, 1959-cu il yanvarın 9-da Beyləqan rayonunda dünyaya göz açıb. Sonra onların ailəsi Sumqayıt şəhərinə köçüb. Mətləb səkkizinci sinfə qədər təhsilini buradakı 13 nömrəli məktəbdə alıb və hərbçi olmaq həvəsi onu Cəmşid Naxçıvanski adına Hərbi Liseye gətirib".

- 1992-ci il avqustun 31-də Ağdam istiqamətində ağır döyüslər gedirdi, - deyə Fərhad müəllim çıxışına davam edib.

- Ermənilər mühüm əhəmiyyətli yüksəkliliklərə keçirməyə çalışırı. Mətləb pulemyotun arxasına keçərək düşmən üzərinə güllə yağıdırı. Bu atəşlərdən neçə-neçə erməni yaraqlı yere sərildi. Erməni



quldurları onun pulemyotunun darağında güllənin qurtardığıni hiss edərək, bir neçə istiqamətdən hücumu keçirərlər. Mətləb isə qısa vaxt ərzində pulemyotun darağını dəyişərək atəşə davam edir. Əsgərlərinin xilas etse de, özü qəhrəmancasına həlak olur."

Döyüslərdə göstərdiyi igidiyyə və şücaətə görə baş leytenant Quliyev Mətləb Kamran oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.

Qəhrəmanın adı əbədiləşdirilib. Sumqayıt şəhərindəki 3 nömrəli orta məktəb Mətləb

Quliyevin adını daşıyır. Təhsil ocağının qarşısında onun büstü vardır. Yaşadığı binanın önəmə xatirə lövhəsi vurulub, adına bulaq tikilib. Bu gün gələcəyin zabiti olmaq istəyən gənclər də qəhrəmanlığı, igidiyyi Mətləb kimi oğullardan öyrənirlər.

Milli Qəhrəman Mətləb Quliyevin xatirəsinə həsr olunmuş voleybol turniri ruh yüksəkliyi şəraitində başlanıb və bir həftədən sonra yekunlaşacaq.

Vahid MƏHƏRRƏMOV,  
C.Naxçıvanski adına  
Hərbi Lisey

## "Yönü üçrəngli bayraqdan alaq!"

*Hər bir xalq onu fərg-ləndirən cəhətlərlə yadda galır. Bu fərq isə bayraqdır. Bəli, uğrunda şəhid olduğumuz, yüksəkdə daha əzəmətlə dalgalanması üçün əlimizdən gələni etdiyimiz bayraq. Bəs bayraqımız haqqında hansı məlumatımız var?*

Bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə qəbul edilir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut edir və Sovet hakimiyəti qurulur.

Bayraq ikinci dəfə 1990-ci il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilib. 1991-ci il fevralın 5-də isə bu bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar çıxarılır. Bu həmin bayraqdır - rəsmi təşkilatların binaları qarşısında direyə asılan, müxtəlif dövlətlər arasında bizi fəqləndirir, Vətən uğrunda şəhid olanların məzarı üzərinə sançılan, qəlebə qazanılan zaman insanların başı üzərində aparılan.

Bayrağın simvollarına gəldikdə isə mavi rəng - türkülüümüz, qədim köklərə bağlı olduğumuzu bildirir. Bu, həm də qədim dövrlərdə türk dilində danışan xalqlara aid əşyaların mavi rəngdə olması ilə əlaqədardır. İlk dəfə "Türk" adı isə

Göytürk dövlətinin adında işlənib.

Qırmızı rəng müasirlik və demokratiani temsil edir.

Yaşıl rəng isə islamçılığın rəmziidir. Bunun səbəbi də Quanda cənnətin yamyəşil bir yer olaraq təsvir edilməsidir.

Bayrağın üzərində səkkizguşeli ulduzlu ay təsvir edilib. Səkkizguşeli ulduz "Azərbaycan" adının köhne əlibabda səkkiz hərfə yazılmıştır ilə bağlıdır. Digər mənasına görə isə səkkizguşəlli: türkçülük, islam, çağdaşlıq, bərabərlik, demokratilik, azərbaycanlılıq və sivilizasiya kimi izah olunur. Hazırda mənası isə günəş işarə olub əbədiliyin və dənəvəliyinin rəmziidir.

Aypara isə zamanlar Bizans imperatorluğunun gerbi idi. 1453-cü ilde türkler Konstantinopolu tutanda bu gerb Osmanlı imperatorluğu tərəfindən islamın bir simvolu olaraq qəbul edilmişdir. Bu simvol müsəlman olan başqa xalqlara da keçib.

Bəli, bayraqımız bir kərə yüksəldi və bir daha enməyəcək. Daim müstəqil ölkəmizin başı üzərində əzəmətlə dalgalanacaq. Biz bu gün xoşbəxtik ki, müstəqillik və üçrəngli bayraqımız var. Çalışmalıyıq ki, bayraqımız heç zaman düşmən qarşısında əyilməsin. Əksinə, hər zaman yüksəkliliklərə dalgalansın. Ulu Öndərin dediyi kimi: Yönü üçrəngli bayraqdan alaq!..

**Hüsnüyyə İDRİSOVA,**  
Bakı Slavyan Universitetinin  
Azərbaycan filologiyası və  
jurnalistik fakültəsinin  
I kurs tələbəsi

*Hərbi ənənələr, yeniliklər*

## Raptor F-22 qırıcısı



İlk Raptor F-22 qırıcısı 1997-ci il sentyabrın 7-də havaya qalxıb və ABŞ-in hərbi aviasiya sahəsində dünyada lider olduğunu sübut edib. 2001-ci ilde bu maşının serialarla istehsalı başlanıb. 2005-ci ilde istismara verilib, 2006-ci ilde isə raptorlarla tam təchiz edilmiş ilk eskadrilya yaranıb. Bu təyyarədə XXI yüzülliyin ən yeni texniki nailiyətlərindən istifadə edilib.

Raptor F-22 qırıcısının ya-radılmasında əsas tələblər-dən biri onu tam təkmilləşmiş avionika ilə təchiz etmək, düşmən radarları üçün görünməz olması və onun üzərində yeni mühərriklərin quraşdırılması idi. Müasir təyyarənin əsas vəzifələrindən biri səmada hökmranlığı əldə etmək idi. Maşının quraşdırılmasına altı il vaxt sərf olunub. Hazırda Raptor F-22 beşinci nəslin yeganə qırıcılarından sayılır və aviasiya tarixində ən bahalı

qırıcılarından biridir. Bir maşının qiyməti 146 milyon dollar dəyərindədir. Təyyarə integral sistem üzrə hazırlanıb. Onun hazırlanmasında titan ərintilərindən, alüminium, kompozit və radiiodma materiallardan istifadə edilib. Kompozit materiallardan istifadə olunması neinki teyyarənin radiolokasiya görüntüsünü, həm də müəyyən dərəcədə onun çəkisini azaldır. Onun bütün detalları və hissələrinin birləşdiyi yer mişarşəkillidir, bu da onun elektromaqnit dalğasını əks etdirməsinə azaldır. Pilotun kabinəsi isə radiodəlgələri yayındırmaq üçün xüsusi örtükə təchiz edilib. Onun güc qurğusu iki konturu turbo-reactiv mühərrikən ibarətdir ki, forsajdan istifadə etmə-məklə sürəti artırmağa imkan verir. Bundan başqa təyyarənin manevrliyini artırmaq üçün onun mühərrikli idarəolunan dartma vektoru ilə də təc-

hiz edilib. Təyyarə "BREO" bort sistemi ilə təchiz edilib və onun tərkibinə məlumatların emali, rabitə sistemi, naviqasiya və tanıma, döyüş elektron kompleksi daxildir. Onun radarı fəal faza çərçivəli antenadır ki, iki minə qədər elementdən ibarətdir. Radiolokasiya sistemi hədəfləri müxtəlif şərait və məsafədə hədəfləri aşkar edə bilər.

Raptor F-22 qırıcısı 20 mm-liq M61A2 Vulcan topu, həmçinin "hava-hava" AIM-120S AMRAAM və AIM-9M Sidewinder rakətləri ilə silahlıdır. Onun əsas istifadə konsepsiyası "aşkar etdin, tez de məhv et". Qırıcı yerüstü hədəfləri də məhv etməyə qadır. Qırıcıının "hava-hava" silahlarını xarici hissəsində də yerləşdirmək mümkündür.

Onun F-22A modifikasiyası mövcuddur. Qırıcıının qanadlarının açılması 13,56 metr, təyyarənin uzunluğu 18,9 metr, hündürlüyü 5,08 metr, qanadlarının sahəsi isə 78,4 metrdir. Çəkisi boş halda 19700 kilogram, uçuş normativi 29300, maksimal isə 38000, yanacağı 8200 kilogramdır. Maksimal sürəti saatda 2410 kilometrdir. Kreyser sürəti saatda isə 1963 kilometrdir. Ötmə uzaqlığı 3219 kilometrdir. Döyüş hərəkət radiusu 759 kilometr, praktiki hündürlüyü 19812 metr və heyəti bir nəfərdən ibarətdir.

**Hazırladı:**  
Svetlana YUSUBOVA,  
"Azərbaycan Ordusu"

**Məsul katib**  
polkovnik-leytenant  
İlham BEHBUDOV

### Telefonlar

Baş redaktor: (012) 510-71-97 (faks);  
Baş redaktörün müavini: (012) 510-64-27;  
Məsul katib: (012) 510-71-98  
Məktublar şöbəsi: (012) 510-64-28;

### Ünvanımız

Bakı şəhəri, akademik  
Şəfaət Mehdiyev küçəsi 144,  
"Qızıl Şərq" hərbi şəhərciyi

### Növbətçi

leytenant  
Mahmud MÖHBALIYEV

### Qəzetin hesabı

Nerimanov Rayon Xəzinədarlığı  
Kod: 200189  
VÖEN: 1500428611

Qəzel həftəda iki dəfə (III-VI günlər) nəşr olunur.  
"Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində  
səhifələnərək "Hərbi nəşriyyat" in mətbəsində hazırlanır.  
Diapozitivlərdən çap olunur. Əlyazmalara rəy verilir,  
teqdim edilən yəzərlər müəlliflər qaytarılır.  
Qəzeti [mod.gov.az](http://mod.gov.az) saytından oxuya bilərsiniz.

Lisenziya № 361  
Sifariş № 470  
Nüsxə № 4600